

Cari hesabın açılması	PULSUZ	
Müştərinin hesabından nağd vəsaitin verilməsi		
Manatla	0,7% (min 2 AZN)	
Xarici valyuta ilə	0,8% (min 2 USD ekv.)	
POS-terminal vasitəsilə daxil olunmuş vəsaitlərin çıxarılması	min 0,3% - max müqaviləyə əsasən	
<i>Qeyd: əgər pul vəsaiti hesaba nağd şəkildə mədaxil olunubsa cari il ərzində bank komissiyon haqqı tutmur (Növbəti ilin birinci iş günü nağd qalıqlar sıfırlaşdırılır).</i>		
Ödəniş tapşırıqlarının icra edilməsi		
Bank daxilində hesabı olan müştərilərin xeyrinə	PULSUZ	
Diqər banklarda hesabı olan müştərilərin xeyrinə		
AZN-da köçürmələr	0,2% (min 1 AZN - max 100 AZN)	
USD və RUB	0,3% (min 20 USD - max 400 USD)	
EUR-da köçürmələr	0,3% (min 30 EUR - max 400 EUR)	
CHF və GBP	0,4% (min 50 CHF/GBP - max 500 CHF/GBP)	
Digər SDV-da köçürmələr	0,4% (min 50 USD - max 500 USD ekv.)	
Əmək haqqı üzrə ödəniş tapşırıqlarının icra edilməsi	Razılaşmaya əsasən	
	AZN	Xarici valyuta
Ödənişlər üzrə təhqiqatın aparılması	10 AZN	50 USD
Ödənişlərin şərtlərinin dəyişdirilməsi və ödənişdən imtina	10 AZN	50 USD
<i>Qeyd: göstərilən xidmətlərin icrası zamanı müxbir bank tərəfindən tutulan komissiyon haqqı müştərinin üzərinə düşür</i>		
Əməliyyatlar üzrə sənədlərin və hesab üzrə çıxarışların dublikatlarının verilməsi		
Son ay üçün	10 AZN	
Son il üçün	30 AZN	
Əvvəlki illər üçün	50 AZN	
Çek kitabçalarının verilməsi		
25 vərəq	10 AZN	
50 vərəq	15 AZN	
Nağd ixrac əməliyyatı üzrə Uçot Nəzarət kartoçkasının verilməsi	50 USD	
Kreditin müddətinin uzadılması	Razılaşmaya əsasən	
“AtaNet” İnternet və Mobil Bankçılıq xidməti	Pulsuz	
Konvertasiya (bankın gündəlik nağdsız məzənnəsinə əsasən)	0,3%	
Hesab üzrə arayışların verilməsi	10 AZN	
Akkreditivlər üzrə əməliyyatlar	Tariflərə uyğun	
Qarantiyalar üzrə əməliyyatlar	Tariflərə uyğun	
Nağd vəsaitlərin inkassasiyası	Bakı şəhəri - (min 200 AZN - max razılaşmaya əsasən) Şəhərdən kənar - razılaşmaya əsasən	
“SMS Banking” xidmətindən istifadəsi (illik abunə haqqı)	50 AZN	
Əmək haqqı kartları	Müqaviləyə əsasən	

Depozit seyflərinin icarəyə verilməsi	Aylıq	İllik
Kiçik depozit seyfi	30 AZN	300 AZN
Orta depozit seyfi	50 AZN	500 AZN
Böyük depozit seyfi	70 AZN	700 AZN
Depozit seyfinin açarı itirildiyi halda ödənilən komissiya	150 AZN	

Qeyd: Digər əməliyyatlar üzrə komisyon haqqları bankın ümumi tarif dərəcələrinə əsasən tutulacaq.